

TARİX VƏ İCTİMAİ EMLƏR

Adil Babayev
Azərbaycan Dillər Universiteti

NAXÇIVAN ƏRAZİSİNDE İSLAM MƏDƏNİYYƏTİ NÜMUNƏLƏRİ

Açar sözlər: Naxçıvan, Islam mədəniiyəti, "Qurani-Kərim", türk İslam əxlaqi

Keywords: Nakhchivan, Islamic Culture, "Qurani-Karim", Turkish Islamic ethics

Ключевые слова: Нахчыван, Исламской культуры, «Коран-Керим», тюрко-исламские поведения.

On qədim sivilizasiya mərkəzlərindən biri olduğu haqqında hələ I əsrinizin əvvəllerində məlumat verən yəhudi tarixçisi İosif Flavi, Naxçıvanı bəşər nəslinin ilk beşiyi adlandırmış, bu ərazini Nuhun saldığı ilk şəhər kimi təqdim etmişdir [6, s.14]. Eramızın ilk əsrlərinə aid yunan coğrafiyaçısı Klavdi Ptolomeyin "Coğrafiya"ında isə Naxçıvan şəhəri "Naksuana" şəklində Cənubi Qafqazın ən böyük şəhəri olaraq göstərilmişdir. O, bu coğrafi məkanda Naxçıvan şəhərinin bütün Şərqi aləmində ən böyük şəhərlərdən biri kimi təqdim etməklə şəhərin ən qədim tarixə malik olduğunu təsdiq etmişdir [14, s. XXII]. Biz bu mənbələrlə yanaşı Naxçıvan tarixi haqqında VIII-XII əsrlər ərəb səyyahları Əl-Bələzuri, Əl-Əsir, İbni Xordadbeh kimilərin yazdığı yüzlərlə kitab məlumatlarında ərazinin ən qədim türk yurdu olmasına dair bu ərazinin abidəlrinə dair məlumatlarla rastlaşırıq ki, burada Naxçıvan "Nəşəva", "Nəqşicahan", "Nəxcüvan" yazılışları ilə qeyd edilir. Burada Naxçıvan əyaləti Basfurracanın yazılışında da qed edilir ki, bu ad dəyişilmələri ərəb dilinin imkanları əlifba fərqi ilə səsləşir [1, c. 6-22; 5, s.143, 149; 17, s.18-42, 220 s.]. Bu mənbələrlə yanaşı İ.Şopen, V.Sisoyev və b. yazılarında Nuhun qəbrinin Naxçıvanda olması barədə tarixi faktlar göstərilir [11, s. 109-142; 16, s. 87-121]. Bütün bunlar Naxçıvanın qədim türk yurdu olmasına dair tarixi sübutlardır.

Xüsusi olaraq qeyd edək ki, Naxçıvan ərazisi öz qayaüstü rəsmləri, arxeoloji mədəniiyət nümunələri ilə də dünya tarixçilərinə öz qədimliyini tanıtmaqdadır. Naxçıvan ərazisinin qədim maddi-mədəniiyət nümunələri daş dövrü mədəniiyətə qədər dayanmaqla, dünya elm adamlarının diqqətini bu gün də özünə cəlb etməkdədir. Təbii ki, bu qədər tarixi bir dövrü və faktları özündə yaşıdaraq günümüzə qədər daşmış bu qədim diyar siyasi proseslərə baxmayaraq tarixdən tam silinməmişdir.

Bəs "Qurani-Kərim" dini kitabında Naxçıvan ərazisi ilə bağlı hansı ayələr öz əksini tapır?

Bildiyimiz kimi İslam dinində olan yerli əhalinin birinci ibadəti namazla həyata keçirilir. Bu dini kitaba diqqət etdikdə İslamdan əvvəlki dinlərin və peygəmbərlərin namaz haqqında dedikləri də "Qurani-Kərim"də yer alır. İslam peygəmbəri deyir: "Namaz dinin dəyəridir, Namaz möminin mercədir". Burada namazın-

Allaha ibadətin İslamdan xeyli əvvəl Böyük Yaradan tərəfindən əmr edildiyi də təsdiq edilir. "Qurani-Kərimin" Ənbiyə surəsinin 73-cü, Məryəm surəsinin 55-ci, Bəqərə surəsinin 83-cü, Əl-Maidə surəsinin 48-ci və s. ayələrində Allahdan özgə tanrı olmaması, qeyrisinə ibadət edilməməsi, Həzrəti İsmayılin ailə üzvlərinə, eləcə də bütün insanlara namaz qılmağı əmr etdiyi haqda ayələr yer alır. Bu müqəddəs kitab da Həzrəti Musa, Həzrəti İsmayıl, Məryəmin oğlu İsa, Allah tərəfindən seçilmiş bütün peygəmbərlərin, namaz qıldıığı haqda məlumatlara rast gəlirik [7, s. 13, 95, 279, 286].

Qurani-Kərimdə insanlara verilən bu tövsiyələr hazırda Naxçıvanın bütün yaşı əhalisi, eləcə də gənc nəslindən bir xeylisi tərəfindən gündəlik, fasılısız icra olunmaqdadır. Bununla bərabər Qurani-Kərimin 21-ci Əl-Ənbiya surəsinin 76-77-ci ayələri, 71-ci Nuh surələrinin isə 28-ci əyəsində biz Məhəmmədə Nuhun da yad edilməsi, tövsiyə edilir və ailəsinin böyük tufandan xilas edilməsi haqqında məlumatlarla rastlaşırıq [7, s. 306, 594].

Eyni tarixi fikrləri Əshabi-kəhv ziyarətgahı haqqında da söyləmək olar. Qurani-Kərimin yüz on ayədən ibarət olan 18-ci "Kəhf" surəsində Naxçıvanda bu gün hər kəsin ziyarətgah yeri olan Əshabi-Kəf məbədindən bəhs edilir. Qurani-Kərimin bu surəsində İslamdan neçə yüz illər əvvəl Dağ Yunusun (Quranda Diqyanus) zülümündən xilas olmaq üçün 7 nəfərin (say təxminidir) "kəbədə" gizləndiyi göstərilir və onlar burada 309 il yatırlar. Bu bir bütperəst şəhərində bir neçə gənc oğlanın tək Tanrıya- bir Allaha etiqadı ilə bağlı olmuşdur. Onların yataq yerlərinin, mağarasının girişini şimala baxır [7, s. 680].

"Qurani-Kərim"dəki istər Nuhla bağlı, istərsə də Əshabi-kəflə bağlı bütün bu deyilən ayələrin bu gün Naxçıvan əhalisinin folklor yaddaşında olması, əfsanədən daha çox həqiqətlə, tarixi faktlarla, həqiqətlər (-A.B) səsleşməsi ilə müqayisə etsək, istər Nuh əfsanəsi, istərsə də Dağyunus əfsanəsi olduğu kimi Naxçıvan əhalisinin deyimlərində "Naxçıvan folkloru antologiyası" kitabının I cildində yer almadaqdadır. Qeyd edək ki, Əshabi-kəfdə gənclərin gizləndiyi mağara və təpənin üzərində itin də nişanəsi əbədiləşdirilmişdir [8, s. 49-50, 68-71]. Təbii ki bu bir təsadüf ola bilməz. Bu sovetlər siyasetində tarixdən qoparılmış bir tarixin yenidən əbədiyyətə qovuşmasıdır.

Məhz "Qurani-Kərim"dən seçilmiş bu süre və ayələr yuxarıda qeyd etdiyimiz İosif Flavi, K.Ptolomey, Baladzori, İbn- əl-Əsir, Nikitin K.A., Sisoyev V.M. kimi müəlliflərin Naxçıvanın qədimliyi haqqında dedikləri fikirləri bir daha tam olaraq təsdiq edir.

Sovetlər birliliyi dağlılıqdan sonra xalqımızın inancına verilən sərbəstlik, bu istiqamətdə görülən işlər və İslami dəyərlərə verilən qiymət Ulu öndər Heydər Əliyevin fikirləri ilə də təsdiq edilir: "Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyq. Onları yaşatmaq, onlardan bəhralənmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir" [2, s. 1].

Bəs "Qurani-Kərim"də adı keçən bu tarixi faktlara, İslam dini inanc və mədəniiyətinə, onun əxlaqı tərəflərinin Azərbaycanın qədim diyarı Naxçıvan ərazisində geniş şəkildə təbliği və təsdiqi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talibovun hansı zəhməti hesabına reallaşmışdır?

Xüsusi olaraq qeyd edək ki, müstəqillik dövrü bu qədim ərazidə ardıcıl olaraq bütün sahələrdə yenidənqurma işlərini aparan Ali Məclisin Sədri, cənab Vasif Talibovun xüsusi vətəndaşlıq milli qeyrəti özünü təsdiq edir. Bu qədim ərazidə Yusif Kuseyr, Möminə xatın, Gülüstan, Qarabağlar və s. türbələr, Zaviyə-mədrəsə, Heydər, Kazım Qarabəkr, Şərur, Cilovxanlı, Nehrəm, Əbrəqunus adlı xeyli sayda məscidlər, Camə məscidi, Xanəgah kimi türbələr, Naxçıvan, Ordubad və s. buzxanalar, bununla yanaşı imamzadələr, hamamlar, qeyseriyyə kimi yüzlərlə də qədim və müasir abidələr yenidən bərpa və inşa olunmuşdur [10, s. 9, 13, 19, 23, 37, 40-41, 53, 59]. Bütün bunları layiqincə həyata keçirən Cənab Sədrin səyi nəticəsində qədim qalalarımız da diqqət mərkəzində olmaqla bərpa edilmişdir. Buna əlavə 2004-2013-cü il, 11 il ərzində 227 inzibati bina, 42 təsərrüfat obyekti, 150 subartezian quyusu, 61 körpü, 29 nasos stansiyası, 119 elm və təhsil, 146 səhiyyə müəssisələri, 83 ümumtəhsil məktəbi, 159 mədəniyyət obyekti, 18 idman obyekti, qaçqın, köckünlər üçün 420 fərdi ev, 590 istehsal və xidmət obyekti tikilib istifadəyə verilmişdir [9, s. 80-81]. Bura xeyli sayda uşaq bağçası, mədəniyyət müəssisələri, parklar, nəşriyyat və s. tikililəri heyrətamız surətlə tikilib başa çatdırılmışdır ki, ümumilikdə bunlar minden yuxarı yeni tikilini əhatə edir. Xüsusi olaraq qeyd edək ki, sovetlər dövrü taxiil, yem anbar və bazalarına əvvəlmiş məscidlər təkəcə 4 İL ƏRZİNDƏ, 1996-2000-ci illərdə əsaslı bərpa olunmuş, 10 yeni məscid tikilmişdir [3, s. 205].

Bu yenidənqurma işləri "Qurani-Kərim"də adı keçən surə və ayələrdəki abidələrdən də kənardı qalmamışdır. Bu ayələrdəki, Nuh peyğəmbər, Nuh tufanı, Əshabi-Kəf abidələri də qədim Naxçıvan ərazisi üçün tarixi bir həqiqəti təkrarlayır. Biz Nuh peyğəmbərlə bağlı Naxçıvanda Nuhdaban, Nuh Nəbi, Nuhun qəbir abidəsi, Gəmiqayada Nuhla bağlı Nəbi yurdunu, Bilbil, Saria kimi toponimik və digər adlarla qarşılaşıraq, ki onların bir qismi yenidən qurulmaqla bu tarixi abidələr ərazisində tarixi muzeylər də yaradılmışdır [15, s.16].

İlkin sivilizasiya mərkəzlərindən biri olub 7 minə yaxın yaşı olan Naxçıvan, bütün bu yeniliklərlə günümüzdə də öz qədim mədəniyyət nümunələri ilə dünyani heyrətləndirməkdədir [4, s. 20-28]. Bu qədim şəhər ən qədim dini inanclarla bağlı tarixi faktları da özündə qorumaqla, bu il özünü "İslam Mədəniyyətinin Paytaxtı" statusuna gətirib çıxarmışdır. Fikrimizi təsdiq edən bəzi tarixi fakt və məqamların, dini inancımızda yer alan İslami kəlamların Naxçıvan ərazisi ilə vəhdətinə də diqqət çəkmək istərdik.

Naxçıvanda 24-25 aprel, 2009-cu ildə Muxtar Respublika Ali Məclisinin Sədri Vasif müəllimin şəxsi təşəbbüsü və sərəncamı ilə "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" beynəlxalq simpoziumu da təşkil edildi. Simpozium iştirakçılarını salamlayan Cənab Sədr Naxçıvanın tarixi haqqında antik müəlliflərin, əcnəbi və yerli alımların əsərlərindən xeyli misallar göstirməklə tufanın bir həqiqət olduğunu dair xeyli tarixi faktlar göstərdi [13, s. 10-17]. Bu simpoziumda 60-dan yuxarı görkəmli Azərbaycan və Türkiyə, əcnəbi alımlarının məruzələrində Nuh tufanı həqiqəti tarixi faktlarla təsdiqləndi.

Əgər xatırlasaq, sovetlər dövrü xeyli dini ocaqlarla yanaşı, Nuh peyğəmbərin türbə məzəri da dağıdılmışdır. Ali Məclis sədri cənab Vasif Talibovun xüsusi sərəncamı ilə Nuhun türbə məzəri araşdırılıb üzə çıxarılmış, onun qəbirüstü abidə-

Adil Babayev. NAXÇIVAN ƏRAZİSİNDE İSLAM MƏDƏNİYYƏTİ NÜMUNƏLƏRİ

si yüksək səviyyədə əvvəlki quruluşundan da gözəl arxitektor quruluşda inşa edilməklə əbdəniləşdirildi. Naxçıvan diyarının ilkin inanclarla göstərdiyi diqqətin təcəssümü olan bu məzarın yenidən bərpası, Cənab Sədrin və yerli əhalinin İslam əxlaqının tolerantlığına, ümumilikdə Azərbaycan xalqının multikultural xarakterinə və mənəviyyatının ucalığına tam bir sübut olaraq özünü təsdiq edir.

Sovetlər quruluş dağıldıqdan sonra Əshabi-Kəf məbədi də yenidən bərpa edilməklə, dini baxışlımız milli mədəniyyətimiz kimi azad oldu və 1992-93-cü illərdə Naxçıvana rəhbərlik edən Ümummilli liderimiz Heydər Əliyev bu məbədin yollarında və özündə bəzi bərpa-təmir işləri apardı. 1995-ci ildə isə Ali Məclisin Sədri Vasif Talibov cənablarının bu işi davam etdirərək, bu qədim ibadətgaha xüsusi diqqət ayırması nəticəsində orada layiqli bərpa-təmir işləri aparılmaqla, bu abidə dənə dənə İslam ələminin ziyanətgahına çevrildi.

Bir çox yazıldarda müəlliflər Əshabi-Kəhvin müxtəlif yerlərdə olduğunu iddia etsələr də Kəf surəsinin 17 ayəsində olan coğrafi əlamətlər həmin mağaranın məhz Naxçıvandakı məbəddən başqası olmadığını birmənalı sübut edir. "Qurani-Kərim"də deyilir: (ya Məhəmməd! Əgər o zaman onlara baxsaydın) Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batlığı zaman isə, onların sol tərəfinə yönəldiyini (mağaranın içində düşüb, onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerde olduğunu (küleyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu Allahın möcüzələrindəndir [7, s. 264]. Bu gün minlərlə insanın bu ərazini ziyarət edərək kasıblara el tutması, da dinimizin ən gözəl örnəyi, millətimizin humanist adətlərindəndir.

Məzhabçılık və Naxçıvanda "dini bölgü" məsələsinə gəldikdə isə, Naxçıvan əhalisinin ibadətində dini fanatizmdən daha çox Qurana meyillik, onu olduğu kimi dərk etmək əsas şərt kimi qəbul edilir.

Bütün bunları yekunlaşdıraraq nəticə olaraq aşağıdakıları deyə bilərik;

1. Başda Cənab Sədr olmaqla Naxçıvan əhalisi İslam dini inancları, "Qurani-Kərim"in verdiyi tövsiyələrə tam əməl etməklə İslAMDAN öncəki inanclarımıza və onun abidələrinə də tam olaraq sahib çıxır;

2. Bu multukultralizm və tolerantlıq Naxçıvan əhalisinin ən qədim kökləri və inanclarına olan etiqadının, onun yüksək inkişafının danılmaz sübutudur;

3. Naxçıvan ərazisindəki e.e. VI minillikdən günümüze qədər gəlmüş qədim türk, eləcə də İslam mədəniyyəti abidələrinin, həliyədə də yüksək səviyyədə Ali Məclis Sədri Vasif Talibov tərəfindən bərpası mili kökdən gəlməklə, bu qədim mədəniyyəti yaradan əcdadlarımıza sayqı və etibarın təcəssümüdür.

Ədəbiyyat:

1. Баладзори. Книга завоевания стран. Текст и пер. с араб. проф. П.К. Жузе // Материалы по истории Азербайджана. Вып. 3. Баку, 1927. с. 6-22.
2. Dövlət və din. //İctimai fikir toplusu №1 (30), Bakı, 2015, 119 s.
3. Hacıyev İ.M. Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında. Bakı: Elm-Təhsil, 2016, 360 s.
4. Həbibbəyli İ.Ə. Naxçıvan şəhərinin yaşı-5 min il // Naxçıvan Muxtar respublikasını yaranması: tarix və müasirlilik. Bakı: Nurlan, 2007, s. 20-28, 406 s.
5. İbn- əl-Əsir. Əl -Kamil-fi- tarix. Bakı: Elm, 1959, 215 s.

6. Иосиф Флавий. Иудейские древности/Пер. с греческого Г.Г. Генкеля, т. I, СПб., 1900, 716 с.
7. Quran (ərəb dilindən tərcümə edənlər Z.Bünyadov və V.Məmmədəliyev). Bakı: Azərnəşr, 1991, 654 s.
8. Naxçıvan folkloru antologiyası I cild. Naxçıvan: Əcəmi, 2010, 511 s.
9. Naxçıvan Muxtar Respublikası 90, Naxçıvan: Əcəmi, 2014, 184 s.
10. Naxçıvan: Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi, 2017, 124 s.
11. Никитин К.А. Город Нахичевань и Нахичеванский уезд//СМОМПК, Тифлис, 882, № 2, с. 109-142.
12. Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" (24-25 aprel, 2009-cu ildə keçirilmiş beynəlxalq simpoziumun materialları) Naxçıvan: Əcəmi, 2010, 300 s.
13. Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" mövzusunda keçirilən beynəlxalq simpoziumda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun çıxışı. /Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan (24-25 aprel, 2009-cu ildə keçirilmiş beynəlxalq simpoziumun materialları) Naxçıvan: Əcəmi, 2010, s. 10-17, 300 s.
14. Птолемей Клавдий. Руководство по географии / Пер. К. С. Апта и В. В. Латышева// Античная география. Москва: Географиздат, 1953, 368 с.
15. Rzayev F.H.Naxçıvan əhalisinin etnogenezi tarixindən (miladdan öncə VI-III minilliklər). I c. Bakı: ADPU-nun mətbəəsi, 2013, 528 s.
16. Сысоев В.М. Нахичеван на Араксе и древности Нах. АССР. Баку, 1929, 318 с.
17. Vəlīxanlı N.M. IX-XII əsr ərəb coğrafiyaşunas səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974, 220 s.

Резюме

Исламские культурные наследия на территории Нахичевана

Статья рассматривает на основе документов и исторических фактах существующие Исламские памятники и культурные наследия на территории Нахичевани. К изучению привлекаются также монументы упомянутые в Коране и их роли в истории этого региона. В статье анализируется проблема реставрация памятников относящихся к Исламской культуре и их сходство с древне-турецким наследием.

Summary

Islamic Culture Samples in Nakhchivan

The article examines the existence of monument sin Islamic ethics and culture in the territory of ancient nakhchivan and their place in historyIn this direction, the factors related to ancient religions in the area, their place in the religion of Islam, the holy book "Qurani-Karim", contain comparative analysis of traces of ancient religions. In addition, the article deals with the reconstruction of Nakhchivan and the restoration of monuments related to Islam, as well as the coincidence of the ancient Turkic morality with Islamic religious factors.